

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən  
idman (şahmat) məktəbləri arasında keçirilən «İlin ən yaxşı idmançısı»  
nominasiyası üzrə məlumat  
Forması

1. İdmançının soyadı, adı və atasının adı: \_\_\_\_\_
  2. Təvəllüdü \_\_\_\_\_
  3. Hansı idman növü üzrə neçənci ildən məşğul olur: \_\_\_\_\_
  4. Milli yığma komandanın üzvüdürmü: \_\_\_\_\_
  5. Hazırkı məşqçinin soyadı, adı və atasının adı: \_\_\_\_\_
  6. Mənsub olduğu təşkilatın adı: \_\_\_\_\_
  7. İdmançının “Təhsil” RİM-nin birincilik və çempionatlarında, respublika birincilik və çempionatlarında, respublika kuboku və turnirlərində, “A” kateqoriyalı və digər beynəlxalq turnirlərdə, Avropa və Dünya kuboku yarışlarında, Avropa, Dünya birinciliyi və çempionatlarında, Yay Olimpiya Oyunlarında nəticələri: \_\_\_\_\_
- İdmançının ünvanı: \_\_\_\_\_

\_\_\_\_\_ rayon (şəhər)

Təhsil şöbəsinin müdiri: \_\_\_\_\_/\_\_\_\_\_  
“\_\_\_” \_\_\_\_\_ 20\_\_\_-ci il

M.Y.

\_\_\_\_\_ rayon (şəhər)UGİM-nin

(İOEUGİM) direktoru: \_\_\_\_\_/\_\_\_\_\_  
“\_\_\_” \_\_\_\_\_ 20\_\_\_-ci il

M.Y.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən  
idman (şahmat) məktəbləri arasında keçirilən «İlin ən yaxşı məşqçi-müəllimi»  
nominasiyası üzrə məlumat  
Forması

1. Məşqçi-müəllimin soyadı: \_\_\_\_
  2. Təvəllüdü: \_\_\_\_
  3. Təhsili (bitirdiyi təhsil müəssisəsi) : \_\_\_\_
  4. İxtisası: \_\_\_\_
  5. Ümumi iş stajı: \_\_\_\_
  6. Axıncı iş yerindəki stajı: \_\_\_\_
  7. İdman növü: \_\_\_\_
  8. İdman dərəcəsi: \_\_\_\_
  9. Məşqçilik kateqoriyası: \_\_\_\_
  10. Fəxri adı: \_\_\_\_
  11. Onun yetirmələrinin “Təhsil” RİM-nin birincilik və çempionatlarında, respublika birincilik və çempionatlarında, respublika kuboku və turnirlərində, “A” kateqoriyalı və digər beynəlxalq turnirlərdə, Avropa və Dünya kuboku yarışlarında, Avropa, Dünya birinciliyi və çempionatlarında, Yay Olimpiya Oyunlarında nəticələri: \_\_\_\_
- Məşqçi-müəllimin ünvanı və telefonu: \_\_\_\_

\_\_\_\_\_ rayon (şəhər)

Təhsil şöbəsinin müdiri \_\_\_\_\_/\_\_\_\_\_

“ \_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_ -ci il

M.Y.

\_\_\_\_\_ rayon (şəhər) UGİM-nin

(İOEUGİM) direktoru \_\_\_\_\_/\_\_\_\_\_

“ \_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_ -ci il

M.Y.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman (şahmat) məktəbləri arasında keçirilən “İlin ən yaxşı idman (şahmat) məktəbi (İOEUGİ(Ş)M)” nominasiyası üzrə qoyulan tələblər haqqında məlumat Forması

1. Məktəbin adı: \_\_\_\_\_
2. Məktəbin ünvanı: \_\_\_\_\_
3. Məktəbin özünəməxsus idman qurğuları: \_\_\_\_\_
4. İdman bölmələri: \_\_\_\_\_
5. İdman qruplarının (İHQ, TMQ, İTQ VƏ YİUQ göstərməklə) sayı: \_\_\_\_\_
6. Məşğul olanların sayı: \_\_\_\_\_
7. O cümlədən, qızların sayı: \_\_\_\_\_
8. Yeni tədris ilində məktəbə qəbul olunan şagirdlərin sayı: \_\_\_\_\_
9. 2011-2012-ci tədris ilində məktəbi bitirənlərin sayı: \_\_\_\_\_
10. Təkrar tədris ilində saxlanılan qrupların sayı: \_\_\_\_\_
11. İşçilərin sayı: \_\_\_\_\_
12. Məşqçi-müəllimlərin sayı: \_\_\_\_\_
13. Saathesabı işləyən məşqçilərin sayı: \_\_\_\_\_
14. İxtisaslı kadrların sayı: \_\_\_\_\_
15. 2011-2012-ci tədris ilində hazırlanmış ictimai təlimatçıların və idman hakimlərinin sayı: \_\_\_\_\_
16. \_\_\_\_\_ ildə keçirilən kütləvi idman tədbirlərinin sayı: \_\_\_\_\_
17. İdman növləri üzrə yığma komandalara (yeniyetmələr, gənclər və milli) cəlb edilən idmançıların sayı: \_\_\_\_\_
18. \_\_\_\_\_ ildə hazırlanmış yüksək dərəcəli (I, İUN, İU) idmançıların sayı: \_\_\_\_\_
19. \_\_\_\_\_ ildə məktəb tərəfindən təşkil olunmuş Respublika səviyyəli yarışların (turnir, birincilik, çempionatların zona və final yarışları) sayı: \_\_\_\_\_
20. “Təhsil” RİM-nin birincilik və çempionatlarında, respublika birincilik və çempionatlarında, respublika kuboku və turnirlərində, “A” kateqoriyalı və digər beynəlxalq turnirlərdə, Avropa və Dünya kuboku yarışlarında, Avropa, Dünya birinciliyi və çempionatlarında, Yay Olimpiya Oyunlarında əldə olunan nəticələr: \_\_\_\_\_

Qeyd: 16, 17, 18, 19 və 20-ci bəndlər üzrə göstərilən məlumatları təsdiq edən sənədlər təqdim edilmədikdə nəticələr qiymətləndirilmir.

- məktəbin nəticələri göstərilərkən idman növü üzrə keçirilən yarışın adı, keçirildiyi tarix, yer, idmançının soyadı, adı və atasının adı tam yazılmalıdır.

\_\_\_\_\_ rayon (şəhər)  
Təhsil şöbəsinin müdiri \_\_\_\_\_/\_\_\_\_\_  
“\_\_\_” \_\_\_\_ 20\_\_-ci il  
M.Y.

\_\_\_\_\_ rayon (şəhər) UGİM-nin  
(İOEUGİM) direktoru \_\_\_\_\_/\_\_\_\_\_  
“\_\_\_” \_\_\_\_ 20\_\_-ci il  
M.Y.